


Deyir ki, orda müəllimlik peşəsinə yanaşma bir az fərqlidir. Müəllimlərin əsas işi dərsi əyləncəli şəkildə təşkil etməkdir. Yeni müəllim özünü şagirdə sevdirməyə çalışır. Çünkü şagird müəllimi sevərsə, ona yüksək maaş verilir, hamı o müəllimi sevir. Yeni nə öyrədildiyindən çox, necə öyrədildiyinə önem verirler.

"Soydaş" rubrikamızda budəfəki qonağı Vietnamda müəllim işləyən gənc həmyerlimiz Ləman Bayramlıdır.

Qeyd edək ki, Ləman Bayramlı 1996-ci ildə doğulub. 2013-cü ilde keçmiş Qafqaz Universitetinin ingilis dili və ədəbiyyat fakültəsinə daxil olub. Universitetdə daxil olundan bir il sonra, yeni 17 yaşından öz ixtisası üzrə işləməyə başlayıb. 20 yaşında şəxsi biznesini qurub. Amma hazırda 1 ildir ki, Vietnamda yaşayır.



- Qeyd edirsiniz ki, ölkəmizdə təhsil aldığınız döndən iş həyatına başlayıbsınız, hətta, biznesiniz belə var id. Bəs necə oldu ki, xaricə getmək qərarına geldiniz?

- Bakalavri bitirdikdən sonra magistr təhsili üçün bir çox xarici universitete müraciət etdim. Hətta, qəbul da oldum. Getməyim üçün bütün hazırlıqlar tamam id, amma bəzi problem yarandıqdan, ölkəmizdə qalası oldum. Təhsil sahəsində 6 illik təcrübəm var id ve düşündüm ki, bəy-nəlxalq təcrübəni öyrənməyin zamanıdır. Ona görə, xarici ölkələrə iş üçün müraciət etmək qərarı verdim.

- Bəzən ailələr qız övladlarının xaricə getməyinə razı olmurlar. Maraqlıdır, siz ailənlərlə belə bir problem yaşıdadınız?

- Haqlısınız, ölkəmizdə bir çox ailələr qız uşaqlarına mühafizəkar yanaşırlar. Bu, mənim ailəmə də xas xüsusiyyətdir. Atam polis işçisi olduğu üçün onda mühafizəkarlıq daha çoxdur. Amma bu, heç nəyə əngel deyil. Çünkü o, ne qədər mühafizəkar olsa da, açıq fikirlər, dünayagörüşlü, anlayışlı biridir. Ən yaxın dostum atamdır. Valideynlərim məni dinləyirlər, əger edəcəyim bir iş üçün yeteri qədər səbəblərim olduğunu görürler, bu zaman əngəl olmurlar, mənə dəstək göstərirler. Amma iş üçün Vietnamda gedəcəyimi deyəndə, atam gülmüşdü. İlk suali "niye Vietnam?" olmuşdu.

- Qızlarına tek xaricə getməklə bağlı yox, ümumiyyətlə, bir sira məsələrdə, xüsusilə də inkişaf etmək, təhsil almaq kimi istiqamətdə məhdudiyyət qoyan valideynlər nə demək istəyərdiniz?

- Qız övladlarına belə məhdudiyyətin qoyulması yanlışdır. Çünkü insan dünaya geləndə, cinsini özü seçmir və seçə bilmədiyi bir məsələyə görə də mühakimə olunması, həyatına məhdudiyyətlərin qoyulması ədalətsizlidir. İlk olaraq həmin xanımlara demək istərdim ki, bu kimi məhdudiyyətlərdən çəkinməsinler. Əksinə, inkişaf etmek,

təhsil almaq üçün mübarizə aparsınlar. Onları məhdudlaşdırın valideynlər də düşünməlidirlər ki, möhtəşəm bir övlad yetişdirmək istəyirlərse, bunu məhdudlaşdıraraq yox, ona dəstək olaraq edə bilərlər.

- Bildirdiniz ki, atanızın ilk suali "niye Vietnam?" olub. İndi həmin sualı mənə səzə üvanlıyıram. Niye Vietnam?

- Əslində, bu, çox ani verilmiş qərar olud. Əvvəlcə Çinə müraciət etmişdim. Orada universitetdə müəllim işləmək üçün qəbul almışdım. Yaşım az olduğu üçün iş vizası ala bilmədim. Dekabrda, doğum günümdə qərara aldım ki, Vietnamda gedəcəyəm. Orada qrup yoldaşım yaşayırdı. Onunla danışdım və Vietnamla bağlı ətraflı məlumat verdi. Sonra orada yaşayan digər azərbaycanlılarla da əlaqə saxladım. Onların da çox böyük köməkleri oldu. Ayın 11-i qərar verdim və 16-sı Vietnam'a uçdum. Vietnamda gələrkən işim yox idi, gəldikdən sonra 2 iş müsahibələrində oldum və hər ikisinə de seçildim. Beləcə, işləməyə başladım.

rə daha çox maaş verirlər, nəinki öz vətəndaşlarına. Bu da istər-istəməz aqressiya yaradır. Əslində, bu aqressiya başadıslınlardır. Sənin ölkəndə qonaq olan biri səndən daha çox maaş alır. Amma bəziləri bu aqressiyani çox bildirir.

- İş mühitindən danışmışkən, iş sistemi necədir orada?

- Burada tam ştat işçi anlayışı tamam fərqlidir. Məsələn, Vietnamda iki işdə tam ştatlı işləye bilərsiniz, amma Azərbaycanda yox. Əslində, burada iki işdə işləmək legal deyil, sadəcə mən hər iki işimi axsatmadan çatdırğıım üçün heç bir problem yaranmır. Müəllimlik peşəsinə yanaşma bir az fərqlidir. Burada müəllimlərin əsas işi dərsi əyləncəli şəkildə təşkil etməkdir. Müəllim özünü şagirdə sevdirməyə çalışır. Çünkü şagird müəllimi sevərsə, həmin müəllime yüksək maaş verilir, hamı o müəllimi sevir. Yeni nə öyrədildiyindən çox, necə öyrədildiyinə önem verirler. İş sistemlərində məni təccübələndirən meqamlardan biri də cinsi ayri-seçkililiyin olmamağıdır. Bizim ölkəmiz-



## "Saat 12 radələrində hər yerdə, hətta işdə də 1-2 saat yatırlar"

Ləman Bayramlı: "Bizim ölkəmizdə kişi işi kimi qiymətləndirilən sahələrdə, burada qadınlar çalışır"

- Vietnamda yaşayan həmyerlilərimiz havanın kəskin istiliyindən, bürkü olmasından şikayətlənir. Sizin həmin havaya alışmağınız çətin olmadı ki?

- Mən burası qıçda gəldim. Ölkəmizdə qalın paltar geyinirdik, amma Vietnamda həm yay geyimində idi. Çünkü 25-26 dərəcə istilik var idi. Hava çox çırkläk, rütubətli və bürkülüdür. Orqanızmın belə havaya alışa bilmedi, necə oldusa, bədənim səpdi, tez-tez xəstələnməyə başladım. Bu isə texminen 5-6 ay çəkdi. Daha sonra yavaş-yavaş iqlime alışdım və hazırlıda səhəhetimde bədənimdə heç bir problem yoxdur (gülür).

- İnsanları necədir? Vietnamlıları tanımayan birinə onları necə tanıdırınız?

- İnsanları çox qəribedir. Yəni bədən dilini qəti şəkildə başa düşmürələr. Dillərini bilməsən, bədən dilinə nəyəsə "yox" və ya "he" deyəndə, əlinlə "stop" işarəsini göstərəndə anlamırlar. Sonradan öyrəndim ki, özlərinin fərqli bədən dili var. Diger tərəfdən, çox məhriməndirlər, başqa ölkədən olanlara xüsusi qayıq göstərirler. Burada ara küçələrdə yeriyində, insan özünü ulduz kimi hiss edir (gülür). Çox da dünyagörüşlü, bilgili deyilərlər. Yəni hansısa mövzuda oturub müzakirə aparmaq mümkün deyil. Bir az qapalı qutu kimidirlər, ölkələrinə bağlıdır. Bəzən iş mühitində bir sıra problemlər olur. Çünkü burada xarici müəllimlə-

də kişi işi kimi qiymətləndirilən sahələrdə, burada qadınlar çalışır. Məsələn, tikinti işlərində işləyen xeyli qadın görmüşəm.

- Sosial şəbəkə profilinizdə balaca vietnamlı şagirdlərinizə şəkillərinizi paylaşıbsınız. Görünür, şagirdləriniz sizi çox sevir. Dərsə yanaşmaları, Azərbaycandan gəlmiş bir müəllim kimi size münasibatları necədir?

Günel Azadə

verilir. Xaricdə təhsil almaq üçün müxtəlif ölkələri seçirlər, amma Avstraliyanı seçənlər daha çoxdur.

- Bir az da vietnamlılarda müşahidə etdiyiniz fərqliliklər dən danışaq.

- İlk müşahidəm piyada keçidləri ile bağlıdır. Burada piyada keçidləri sanki dekor kimidir. Heç kim ehəmiyyət vermir. İşqforu nəzərə almırlar, kim harada və necə istəsə, yolu keçir. Küçələrdə pijama ilə gəzənləri görmək mümkündür. Şəhərin mərkəzində, alış-verişdə, tədris mərkəzlərində pijama ilə gəzmək onlar üçün adı haldır. Daha sonra saat 12 radələrində hər yerdə, hətta işdə də 1-2 saat yatırlar. Yəni istənilən yerdə yorğansız, döşəksiz yatırlar. Digər fərqlilikləri isə qonaq otaqlarından qaraj kimi istifadə etmələridir. Onlarda əsas nəqliyyat vasitəsi motosiklet olduğu üçün çox rahatlıqla onu gətirib qonaq otağında park edirlər.

- Orada başınıza gələn maraqlı bir əhvalatı bizimlə bölüşə bilərsiniz?

- Elə gəldiyim gün yaşadığım bir hadisəni danışım. Demək, təyyarədən düşmüşəm, pasport yoxlamasından keçirəm. Baxdım ki, pasportum çantada yoxdur və inanılmaz stresse düşdüm. Geriye, təyyarəyə doğru qaçmağa başladım. Birdən gözüm təyyarədə yanımıda əyleşən şəxse sataşdı. Ona yaxınlaşış "ola bilər ki, təyyarədə yuxulu şəkildə pasportumu sizin çantaniza qoymuşam, olar, baxım" dedim. Əslində, özüm qəsdən belə dedim ki, onun oğru oludugundan şübhələndiyimi fikirləşməsin. O da təbii ki, inkar etdi, çantasına baxmağa razi olmadı. Bu zaman polis çağıracağımı deyəndə, anidən razılaşdı. Çantaya baxanda pasportumun orada olduğunu gördüm. Heç ne demədən sakitcə götürüb getdim.

- Gələcəklə bağlı planlarınız nədir?

- İşdən eləvə özümü və təhsilimi inkişaf etdirməkə məşğulam. Hazırda magistratura və deltyaya hazırlaşırıam. Ölkəməzə tam ixtisaslı və təcrübəli bir müəllim kimi qayıtmış isteyirəm.



- Bəli, şagirdlərim məni, mən də onları çox sevirəm. Milliyyətdən asılı olmayaq burada müəllime münasibət çox yaxşıdır. Xüsusi günlərdə mənə diqqət yetirirler, mənimle görüşməyə gelirlər. Onlara xəritədə hansı ölkədən olduğunu göstərməşəm. Mədəniyyətimiz, dinimiz, dilimiz haqqında çoxlu suallar verirlər. Mən de bacardığım qəder geniş informasiya verirəm. Dərsdən eləvə görüşlərim də olur. Muzeylərə, parklara və digər görməli yerlərə birləşdə gedirik. Digər müəllimlərin sözünü dinləməsələr də, mənim sözümüz çıxmırlar. Mənə öz el işlərinə hədiyyə edirlər. Onlارla vaxt keçirərkən, özümü xoşbəxt hiss edirəm.

- Vietnamda təhsilə nə qədər önem verilir?

- Təhsilə kifayət qədər böyük önem verilir. Valideynlər uşaqlarının təhsili ilə daima maraqlanır, onları dil kurslarına, özlərini inkişaf etdirmələri üçün tədris mərkəzlərinə göndərirlər. Baxmayaraq ki, gəlirləri elə də çox deyil, amma övladlarının təhsili üçün küləli miqdarda pul xərcləyirlər. Məsələn, riyaziyyat dərsine dəha çox üstünlük